



**Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi**  
**Ministry of Foreign Affairs of the Republic of Azerbaijan**

**Viza almaq üçün ərizə-anket**  
**Application for visa**

Qeyd: Blankı doldurarkən çap hərflərindən istifadə edin.  
Note: Use block letters to fill the application form.

1. Soyadınız (pasportda olduğu kimi)/ Surname (as in passport):		
2. Adınız (pasportda olduğu kimi)/ Name (as in passport):		
3. Adınız və ya soyadınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin) Has your name or surname been changed? (if changed, when and your previous name or surname):		
4. Doğulduğunuz tarix (gün, ay, il) / Date of birth (day, month, year):	5. Doğulduğunuz yer / Place of birth:	6. Vətəndaşlığınız /Citizenship:
7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) Has your citizenship been changed? (if yes, when and previous citizenship):		
8. Cinsiniz / Sex: Kişi / Male: Qadın / Female:	9. Pasportunuzun və ya sərhədkeçmə sənədinizin nömrəsi və seriyası / Number and serial of passport or travel document:	10. Pasportunuzun və ya sərhədkeçmə sənədinizin verildiyi yer (ölkə, şəhər) / Place of issue (country, city) of passport or travel document:
11. Pasportunuzun və ya sərhədkeçmə sənədiniz növü / Type of passport or travel document: Ümumvətəndaş / Ordinary Xidməti / Service Diplomatik / Diplomatic Digər / Other _____	12. Verilmə tarixi (gün, ay, il) / Date of issue (day, month, year):	13. Etibarlıdır (gün, ay, il) / Valid until (day, month, year):
14. Son beş ildə aldığınız vizalar / Other visas issued during the past five years:		
15. Ailə vəziyyətiniz / Marital status: Evli / Married Subay / Single Dul / Widowed Boşanmış / Divorced	16. Hal-hazırkı ünvanınız / Full present address:	17. Ev telefon nömrəniz / Home phone number:

18. İş yeriniz və ixtisasınız / Occupation and specialty:	19. Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız / When are you going to come to Azerbaijan:	20. Nəqliyyat vasitəsi (əgər minik avtomobildirsə, nömrəsi) / Type of transport (if it is a car, license number):
21. Son məntəqəniz (ölkə, şəhər) / Final destination (country, city):		22. Səfərin müddəti (gün) / Duration of a visit (days):
23. Azərbaycana nə vaxtsa səfər elmisinizmi? / Have you ever visited Azerbaijan?: Bəli / Yes Xeyr / No Səfər etdiyiniz təqdirdə, nə vaxt? / If yes, when?	24. Nə vaxtsa, Azərbaycan vizası almısınızmi? / Have you ever been issued a visa to Azerbaijan? Bəli / Yes Xeyr / No Nə vaxt? / When? Haradan (ölkə, şəhər)? / Where (country, city)? Sonuncu vizanın nömrəsi / Number of last visa:	25. Sizə nə vaxtsa, Azərbaycan vizasının verilməsində etiraz olunubmu? / Have you ever been refused a visa to Azerbaijan? Bəli / Yes Xeyr / No Nə vaxt? / When?
26. İctimai təhlükə yarada biləcək infeksiyaya tutulmusunuzmu? Did you suffer from any infectious disease dangerous for public health? Bəli / Yes Xeyr / No Təsdiq olduqda, adı: / If yes, name:		
27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmusunuzmu? / Have you ever been charged of any criminal offences anywhere? Bəli / Yes Xeyr / No Nə vaxt? / When?		
28. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmişinizmi? / Have you ever visited Nagorno Karabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia? Bəli / Yes Xeyr / No Səfər etdiyiniz təqdirdə, nə vaxt? / If yes, when?		
29. Səfərinizin məqsədi / Purpose of your trip:  Rəsmi / Official İşgüzar / Business Turizm / Tourism <b>YES</b> Əmək / Employment Təhsil / Education Müalicə / Medical treatment Elmi-mədəni-idman / Scientific-cultural-sports Şəxsi səfər / Private visit	30. Vizanın növü / Type of visa:  Giriş / Entry <b>YES</b> Tranzit / Transit	31. Girişin sayı / Number of entries: Birdəfəlik / Single <b>YES</b> İkidəfəlik / Double Çoxdəfəlik / Multiple
32. Sizi Azərbaycana dəvət edən təşkilatın, hüquqi şəxsin fəaliyyət istiqaməti və ya dəvət edən şəxsin statusu / Direction of activity of organization , juridicial person inviting you to Azerbaijan or the status of the inviting person :  Dövlət / Government QHT / Nongovernmental organization Kommersiya / Business <b>YES</b> Humanitar / Humanitarian Azərbaycan Respublikası vətəndaşı / The citizen of the Republic of Azerbaijan Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi / The foreigner constantly living in the Republic of Azerbaijan Əməkçi miqrant / The employed migrant		

33. Sizi Azərbaycana dəvət edən təşkilatın, hüquqi və ya fiziki şəxsin tam adı, ünvanı və telefonu / Full name , address and phone number of organization, juridicial or physical person inviting you to Azerbaijan: VICTORY TOUR, J.Jabbarli 44, Baku, AZ1065, Azerbaijan: +994 12 4379090

34. Azərbaycanda qalacağınız ünvan / Address of the place of your stay in Azerbaijan:

35. Səfərinizi kim maliyyələşdirir? / Who will pay for your visit?

36. Azərbaycanda işləmək fikriniz varmı? /Do you intend to be employed in Azerbaijan?

Bəli / Yes  
Xeyr / No **NO**

37. Azərbaycanda təhsil almaq fikriniz varmı? / Do you intend to study in Azerbaijan?

Bəli / Yes  
Xeyr / No **NO**

38. Pasportunuza qeyd olunan 16 yaşına çatmayan və sizinlə səfərdə olan şəxslər / Children under 16 years or persons included on your passport and who will travel with you to Azerbaijan:

Soyadı / Surname	Adı / Name	Doğulduğu tarix / Date of birth	Doğulduğu yer / Place of birth	Qohumluq əlaqəsi / Relationship

39. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Başa düşürəm ki, hər hansı yalnız məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər / I certify that I read, understood and correctly responded to all questions set forth in this application. I understand that any false or misinformation may result in the refusal of a visa to Azerbaijan

Tarix / Date

Ərizəçinin imzası / Signature of applicant

Yer / Place

### XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY

Ərizənin qəbul edilmə tarixi:

Viza:

Vizanın kateqoriyası:

Verildi:

Adi

Etiraz edildi

Xidməti

Diplomatik

Verilmə tarixi:

Etibarlıdır (gün, ay, il):

Əlavə olaraq aşağıdakı sənədlər qəbul edilmişdir:

- qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) Azərbaycan Respublikasının dövlət dilində vəsatətinin əsli;
- vəsatət təqdim edən hüquqi şəxsin Nizamnaməsi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçməsi barədə şəhadətnamənin surəti, qəbul edən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd fotosəkil (3,5 X 4,5)
- biometrik identifikasiya tələblərinə uyğun əl-barmaq izləri;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil müəssisəsinə daxil olma faktını təsdiq edən sənəd;
- son məntəqəyə getmək üçün viza;
- sağlamlıq barədə tibbi arayış;
- ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə;
- tibbi sığorta;
- ölkəyə girmək və ölkədə qalmaq üçün lazım olan maliyyə vəsaitinin olmasını sübut edən sənədlər;
- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Qeyd: